

# ONU GÖRMƏK ÜMİDİ CƏNNƏTƏ QALDI...

*Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi Taleh Səndəl oğlu İsmayılovun (26 noyabr 1986-ci il Lənkəran rayonu, Boladı kəndi - 4 noyabr 2020-ci il Şuşa) həyat yoldaşı Gülay İsmayılova ilə müsahibə*

(Əvvəli ötən saylarımda)

Sonuncu dəfə rəfiqəməzəng vurdum ki, daha ürəyim partlayır. Nə olar, yoldaşına bu dəqiqli zəng vur, Talehi soruş. Gör Talehdən nə xəbər var. Bilirəm ki, nəsə var. Onun başına nəsə gəlib ki, o, bu qədər vaxt zəng vurmadi. Bəlkə, yaralıdır, bəlkə, köməyim lazımdır. Qız dedi, xətdə gözlə, yoldaşım zəng vurur. Onunla danışım, indi sənə deyərəm... Xətdə gözlədim və ani məni xətdən ayırdılar. Düşündüm ki, yəqin, ya əli toxunub, ya da yoldaşı ilə səhbəti uzun çəkəcək deyə gözlətmədi. 2 dəqiqli ara verdim ki, özü zəng vursun. Gördüm, zəng vurmadi. Özüm zəng vurdum. Gördüm, telefon çağırır, ancaq telefonu açmır.

Həmin an artıq bildim ki, ciddi nəsə var. Bu qız indicə mənimlə dañışırı, məni belə qoyub dəstəyi asıb heç yerə gedə bilməz, bunu etməz. Artıq get-gedə ümidi lərim üzülürdü. Ona görə də fasılısız olaraq həmin tanışın telefon nömrəsinə zəng vurdum və nəhayət, dəstəyi qaldırdı. Səsi çıxmırıldı, bildim ki, bu nə isə məndən gizlədir. Qışqırdım, ağladım ki, nə olar, düzünü de, nə olub axı? Onsuzda hansı cavabı alacağımı biliirdim. Dediki, Talehin maşınına yüngüləcə nəsə olub, narahat olma, Gülay. İnanmadım, dedim, bu yüngül şey deyil, qışqırdım. Elə qışqırdım ki, nəfəsimi son dəfə onda dərindən çəkib son suali verdim. Dədim, düzünüde, nəfəs alırmı, yaşayırı... Dedi, hər şeyə hazır ol... Düşdüm, qaçdım küçəyə doğru, Talehə doğru. Hərə qacağımı da bilmirdim, qohumlar, qonşular tez bir zamanda yiğildi. Əmmim dedi ki, nə eşitməsənə, yalanıdır. Talehlə indi danışdıq, yaxşıdır, yanına gedirik... Hamısı boş yalanlar imiş. Bir yarım inanmaq istəyirdi. "Olmasın, Talehə heç nə olmasın" - deyirdi. "Hər şey yalan olsun" - deyirdi. Bir yanım deyirdi, yox, o, nəfəs alsı idi, mən belə çətinliklə nəfəs almazdım. O, yaralı olsa da, nə olsa da son anda mənəzəng vurardı, mənə məlumat verərdi. Heç kimə zəng vurmazdı, bilirdim... Yenə özümü aldadtım ki, olmasın, yaralı gelisin, əlsiz-ayaqsız gəlsin, amma Taleh yanımıza gəlsin...

O gecə axşam saat 9-a kimi çırpındım. Kimin düz, kimin yalan dediyini bilmək üçün ağızları-gözləri izlədim. Kim yalan desə də atam deməzdi. Artıq ona həqiqəti dedikləri üçün atam məndən qaçırdı. Gözləri gözümə dəyməsin deyə nəzərlərinin məndən qaçırdı. Heç kəs üzümə baxa bilmirdi... Hava qaraldı, qohumların başına yiğilmasına daha da narahat olurdum. Deyirdim, niyə gəllisiniz, nə olub ki? Deyirdilər, eştidik ki, Taleh yaralanıb, onu eştidik, gəldik. "Gəlməsin, heç kəs gəlməsin, bircə Taleh gəlsin" - deyirdim. Və budur... Çöldən düşən maşın işləklə... Evin divarlarını bürüyən al-qırımızı işləqlər... Pəncərədən evə sızan səslər... Ürəyimin tellərini bir-bir qoparırdı. Budur, dedilər, dur, qarşılı, sevdiyin, gözlədiyin göldü. Və çölə qaçdım... Heç kimi tanımadım, heç kimi görmürüm. Talehi axtarıldım, Taleh qapıdan belə girməz, birinci



uşaqları qucaqlayardı, mənim üzümə gülümşəyərdi, hanı o Taleh?! Budur, çiyinlərdə vətənin üçrəngli bayraqına bükülü gəldi və bu gəliş hər şeyimizi aldı-apardı, o gündən, o andan Taleh yaşadı, mən oldum... Və beləcə hərbi formada qırurla, sonuz ümidi lərlə döyüşə yola saldıığım qəhrəmanımı üçrəngli bayraqa bükülmüş halda qarşılıyası oldum.

- Yenidən Şəhidimizi görmək imkannız olsayıdı, ona nə deyərdiniz? Və ya ona hansı sualları vərərdiniz?

- Yenidən Talehi görmək... Kaş belə bir şansımız olaydı, kaş mümkün olaydı... Ona o qədər sualı, sözüm var ki... Mənim bütün suallarımın cavabı ondadır... Bundan sonra nə qədər ömrüm var, bilmirəm, amma yaşayacağım günlərin və ayaların cavabı ondadır... Nəyi necə yaşayım, onsuz bilmirəm... O gündən yaşamaq sözü bitdi mənim üçün. Sadəcə nəfəs almaq, onun yadigarlarını böyüdüb ərsəyə gətirmək, bu dünyadakı günləri başa vurmaq və Talehə qovuşmaq... Ona bu suali verərdim ki, onsuz qaldığımız günlərin, saatların, dəqiqlirin necə əzablı keçdiyini, necə əzab çəkdiyimi, çərəsizliyimi görürdüm? İlk ağlımdan çıxmayan sual da budur: O an nə baş verdi? Nə hiss etdin? Coxmu canın ağrıdı? Və bilirəm ki, gözlərini yumanda bizi düşünüb. Bizim uşaqların və mənim "Sənsiz necə dözərik, nə edərik? suallarımızı düşünə-düşünə getmək səni coxmu incitdi? Və daha bitməyən suallar... Bütün gün hər an ona qəlbimdə suallar verərək cavabsız suallarımın bir gün cavabı olar ümidi ilə günləri keçirmək mənə çox əzab verir... Və ona verəcəyim əksər sualların cavabını özüm bili-rəm. Məsələn, nə etsəm, o, razı olar və ya olmaz, artıq özündə müəyyən edib ona uyğun addım atram. Mən görməsəm də hiss edirəm, bilirəm ki, Taleh hər an bizim yanımızdadır. O, həmişə bizimlədir və bizimlə olacaq. O, hər şeyi görür... O, bizdən ayrı dura bilməz, bizsiz bacarmaz, bilirəm. Həmişə ayrı qaldığımız zamanlarda deyirdi ki, siz tek deyilsiniz, mən sizinleyəm! Yannızdayam, ürəyinizdəyəm, qəlbinizdəyəm, siz mənim qəlbimdə olduğunuz kimi... İndi də bilirəm, ruhumuz bədir, birlilikdədir... Həsrətli günlərdən çox qorxurdum, çox... Həsrət də payımıza düşdü, imtahanımız oldu. Bir gün bu həsrət bitər dedik. Ancaq o ümi-

dimizcənnətə qaldı, yalnız orada bizim həsrətimiz bitər...

- Buradan sizin kimi əzizləri vətən yolunda fədə olmuş bütün şəhid ailələrinə nə demək istərdiniz?

- Şəhid ailələrinə heç bir sözümüz və təsəllim yoxdur. Çünkü bu acının necə bir acı olduğunu yaşamayan bilməz... Sözlərin, cümlələrin onlar üçün mənasız söz yiğini olduğunu yaxşı bili-rəm. Allah güc versin, bu dünyada vəzifəmizi Şəhidlərimizin adına layiq başa vuraq... Düzdür, acımız böyükdür, həyatımız parçalanıb qəlbimiz kimi. Bu acını ölüne kimi daşıyacaqıq. Amma yenədə mətin olmalyıq və şəhidlərimizin yadigarlarını onları özünə, canlarını fədə etdik-ləri vətənə layiqli övlad kimi böyümək onların müqəddəs ruhu qarşı-sında bizim də müqəddəs borcumuzdur. Şəhidlərimiz qısa və şərəfli ölüm yaşadılar, yaşatıldılar. Bitmə-yən, əbədiyyaş sevgimiz, sevdiklərimizə qovuşmaq Cənnətdə qisməti-miz olsun. İnşəAllah.

- Müsahibə üçün təşəkkür edi-rəm. Son olaraq təsəssürat və tə-səvvürlərinizi bildirməyinizi istər-dim.

- Cox sağ olun ki, vaxtinizi bize, Şəhid ailələrinin qəlbindən keçənləri qələmə almağa həsr edib onların xatirələrini yaşadırsınız. Ona görə də size Allahdan işlərinizdə hər zaman ugurlar diləyirəm. Allah yolu-nuzu hər zaman açsın, parlaq gelə-cək qismətiniz olsun ki, hər daim Şəhidlərimizi yaşıatmaq şansınız ol-sun!

Cox sağ olun, Gülay xanım. Mən də ətraflı müsahibə üçün Sizə dərin minnədarlığımı bildirirəm. Sizə bundan sonra övladlarınızın ugurları ilə sevinməyi, həyat yoldaşınız Şəhid Taleh qardaşının şəha-dəti ilə yalnız qürurlanmayı arzu edirəm. İnanıram ki, uğrunda ömr-gün yoldaşınızı qurban verdi-yiniz bu Vətən, bu vətənin qədirbi-lən övladları Sizi və Şəhidimizi unudulmağa qoymayacaq. Allah bizi-bi bu yolda sona qədər kömək olacaq və Vətənimiz ölməz, əbədiyyaşar Talehlərlə, Ceyhunlularla birgə fəxrlə, qürurla yaşıyacaq, yaşıya-caq, yaşıyacaq! Allah bütün Şəhid-lərimizi rəhmət eləsin!



**SEVİNDİK NƏSİBOĞLU**  
9-cu sinif şagirdi,  
şair-publisist, AJB üzvü